

**Mətanət Əli qızı Abdullayeva<sup>12</sup>  
HƏYATIN METAFORASI VƏ METAFORANIN HƏYATI**

“Metəfora şüurumuzun qəbul edilməz olanı  
qəbul etməsinə kömək edən vəsiyədən  
başqa bir şey deyil” (Den Braun)

Hayat özü bir metaforadır... Dünya, insan bütün zamanlarda insanı maraqlandıran, düşündürən və yaradıcılığa sövgə edən fenomenlər olub. Dünyanın dərk etmək istəyən insan onu anlamağın yolunu, acharını axtarır və tapdığını güman edib. Ən rahat yol insan üçün yaradıcılıq olub.

Yaradıcılıq aktında insan çəkdiyi şəkildə, bəstələdiyi musiqidə, poeziyada, fəlsəfi traktatında anlamaq istədiklərini təsvir, tərənnüm edib, tədqiqatçı cəlb edib. İnsan-sənətkar yaratdığı əsərlərində hədəf seqidiy obyektləri müxtəlif vasitələrlə “canlandırıb” – sözlərlə, fiqurlarla, rənglərlə, notlarla. Sənətkar özünün anladığı “həqiqətləri” gözəl formalaşdırır. Formalar sənət əsərinə çevirilir; insanlar tərəfindən dəyərləndirilir, sevilir. Amma sənətkarın gözəl formaya saldıq “həqiqəti” insanın çoxu görə bilmir. Çünkü çoxluq azın bildiyini bili bilmir, azan gördüyüni görə bilmir. Gözəl forma sırr xazinosuna çevirilir, sirlə məzmunu saxlayan xüsusi qəlibi. Nəcə ki bütün dövrlərdə insanlar qıyməti sayıqları şəyəri örtütili yerlərdə – mütcrüda, dolabda, qovluqda, çexolda, qında saxlayırlar. Sənətkarlar da dəyərləri tapıntılarını örtüyə salırlar, “qəliblərdə” yerləşdirirler. Bəstəkarın qəlibi notlardır, rəssamın və heykəltəraşın qəlibi rənglər, fiqurlar, obrazlılardır; söz sənətkarlarının qəlibi sözlərdir. Formalar içində gizli qalan məzmunu sakraldır. “Sakral” anlayışı bu cür yaranır...

Sakrallıq olan yerdə mütləq qəliblər olmalıdır. İntellektin qəliblərlə verdiyi adlardan biri metaforadır. Metaforanın obrazlılığı və mənə lakonikliyi obyektin yeni məzmununun üzə çıxmasına, onun gizli səviyyələrinin açılmasına imkan verir. Atom nüvə və ona yaxın -uzaq elektronlardan ibarət olduğu kimi, sakrallığa xidmət edən metafora bir dörmənlə struktur daşıdır – onun əsas və qeyri-əsas məzmunları ola bilir. Bədii metafora (adi metafora) bədii əsərlərdə istifadə edilən təsvir vasitəsi olduğu halda, sakral məzmunlu metafora yalnız bədii söz sənətində deyil, həmçinin incəsənətin müxtəlif sahələrində yer almışdır. Və belə metafora adı metaforadan fərqlənir, o, sözün sıqlatını, bədii estetikasını artırmaqla “kifayətlənmir”, batını məzmunundan müəyyən konseptlər saxlayır, bir növ, “himayə” edir, onu anlayanların idrakı imkanlarının açılmasına xidmət edir. Bunlara konseptual metafora deyilir.

Konseptual metafora bizim ağılla gedib çata bilmədiyimiz, ağu üçün mücərrəd görünən obyektləri anlamağa imkan verən xüsusi “ideoqram”dır. Bir sıra konseptlərin, o, cümlədən, metafizik hadisələrin dərk olunmasında metaforalar aparcı mövqədə durur; konseptual metafora idrak nəzəriyyəsinin “xidmətçisi”dir. Ona görə də gündəlik həyatımızdan, fiziki aləmin obyektlərindən uzaqlaşdırıqca, metafizikiyə yaxınlaşdırıca metafora bədililik funksiyasını itərək koqnitiv (idrak) metafora statusuna qalxır. Konseptual/koqnitiv metafora rasional vasitələrlə izah olunması mümkün olmayan (nominativ və predikativ) obyektləri təcəssüm etdirir. Dünyanı və insanı anlamaq istəyən sənətkar təxəvvültündə obrazlı şəkildə ifadə olunur. Müxtəlif sahələrdə təxəvvütlən realizə forması kimi varanın əsərlərin hamisini bir baslıq birləşdirir – həvət. Sənətkar həvəti necə və hansı yönündə anlaya bilirsə, o cür də qədəm edir. Metafora anlaşılmazı həddini göstərir – həm müellifin, həm əsərə diqqət kəsilənin. Sənətkar həvəti daha canlı, daha parlaq görür və o, həyati dərin mənalandırır. Metafora intellektin “qolunu uzadır”, uzadaraq da idrakın dərinliyinə apara bilir. Metafora həvəti və özünü dərk etmə prosesinin təsvirində əsas vasita kimi çıxış edən və nitqla təfəkkürün sintezi olan fenomendir. Demək, metafora yalnız nitqi gözəlləşdirir, onun emosional təsir gücünü artırmaq vasitəsi deyil; o həm də dünyanın qnoseoloji və ontoloji proseslərini anlamağa və dərin biliklərə yiyələnməvə yardım edən, insanın təfəkkür fəaliyyətinin mahiyyətini açan idrakı mexanizm kimi əhəmiyyət kəsb edir. Metaforik təfəkkür qeyri-siürürə varanır. Ona görə koqnitiv metaforanı dərklər ilə anlatmaq mümkün devil, ya da cox cətindir. Burada yalnız tam obraz – qestald metaforanı izah edə bilir.

Həvəti adı insanın duya bilmədiyi səviyyədə “görün” sənətkar duydularını cəmi 7 not üzərində qurulmuş sistemdən istifadə edərək müsici əsərində “verləşdirir”. İnsanlar həyatın özündə avırb seçə bilmədikləri gözəlliyi, fərqli reallılı həmin əsəri dirləyərkən duvaraq ona qərq olurlar. Belə müsici əsərində səsələr metafora kimi cixis edir – dirləvənin qeyri-siürürəsi aktivləşdirmə volu ilə dərin reallliğə apara bilir. Aparan vasita səsələrin özü deyil, səsələrin birləşməsinin zaman və məkan xaricindəki ahəneinin sakral anlamıdır. Səsin metaforası səs dalğalarının vəhdəti və ahənein içindəki məzmun semantikasıdır. Müsici əsərinin notları, strukturu, vəni analiza cəlb olunan bütün göstəricilər rasionaldır. Onun texnikası haqqında cox sev demək olar, onun qestaltı – bələdünməz bütövlüyü irrasionaldır; onu ažıl qavramır, o, qeyri-siürür ilə qəbul olunur və bu sahədə anlaşılan məzmun söz qəlibini siğmir, bu səviyyədə duylanan və anlaşılan mahiyyət sözlə izah olunur və izaha ehtiyac galmır, sadəcə, vəsanılaraq dərk olunur. Qeyri-siürür cox sadədir, o, biləvasita qavramır, ona dilin vasitacılıvi lazım devil. Rasional olan hər bir sevin strukturu olduğu halda irrasional olanlar sadədir (besit vox). Qeyri-siürürəni ruhun ifadəcisi adlandırmış olar. Rəngkarlıq sənətində də eynilə o cürdür. Rənglərin və rəng cəalarının, obrazların və elementlərin metaforası tamaşaçınu batını məzmununa aparr, apardıqda dərin təfəkkürə cəzb edir, əgər tamaşa edənən ruhu seyr aktına qosula bilsə.

Sənətkar əsərini ruhu ilə yaradanda əsəri sakral məzmunlu, ezoterik mahiyyətli olur. Ezoterik biliyin – lüdən/lüdən elminin mahiyyəti insana özünü dərk etməkdə, həyatın əsas məqsədini bilməkdə köməklik göstərmək. Özünün ilahi mahiyyəti düşünməvə və anlamağın yollarını axtarmağa sövgə etməkdən ibarətdir. Belə biliyin kodlaşdırıldıq əsərlər elə ruhla qavarınlı. Qavrayanla qavranılan arasında əlaqəni metafora yaradır. “Ezoterik mətnlərdə metafora adı və yüksək reallıqlar arasında əlaqə yaradır, rasionalla irrasional arasında körpü funksiyasını yerinə yetirir” (1). Dünyanın

<sup>12</sup> Folsuf üzrə elmlər doktoru, professor

sırları insanlar için tapmacadırsa, metafora dünyayı döرك aktını hayatı keçiren vasıtadır ve o, ezoterik mahiyetli metnlerin şârhında, anlaşılmasımda evâzszî rol oynayır. "Metafora tapmaca deyil, tapmacaya cavabdır" (2, 421). Metaforaya maraq hayatı, dünyayı tâhqiqin müxtâlif sahâlerini birleştirdir, insanlara bu sahâlerlâ bağlı yeni bilikler verir. Metaforanın "hayatı" onun - metaforanın nâ dârâcâda Hâqiqati ifâde edə bilməsindendir. Bütün sənət sahâlerinin şâhsî metaforası, onun aparcı ideyaları kimi ali reallığını - Mütlaq Hâqiqiyatı barəsindəki sâzldardır. Belə bir saviyiyadə insan özüñün kim olduğunu ya dînîva - insan münâsibatının sakral mahiyetini anlamaq sânsını qazanır.

Poetik söz sonrasında metaforanın rolü, digar sanatlarda olduğu kimi ve daha artıq dərəcədə, evezedilməzdir. Falsafə poeziyanın dərkî birbaşa metaforaların dərkî ilə bağlıdır. Informativ yüksək daşıyan belə metafortalarda – poetik obraslardan dövrün böyük mütəfəkkirlerinin fəlsəfi düşüncə tarzı, dünyaanlamı eks olunur. Oxucunun dünyəvi və ruhani təcrübələrdən olduqca metaforik təsvirlərin arkasında o, daha çox mazmun aşkar edə bilir. Dünyani və insanı dərkə yönənlmiş fəlsəfi dünyəyərəkşü və onun poetik formada ifadəsi mücərrədliyə çox yaxınlaşdırıqlı metaforaların aktuallığı artır. Bütün sahələrdə – inceşənətdə, adəbiyyatda (xüsusiən də qədim və orta əsrlər fəlsəfi poeziyada) metafora vasitəsilə yeni manzıllıqları açılır. Metaforaya maraq həyatı, dünyani tədqiqin müxtəlif sahələrini birləşdirir, insanlara bu sahələrlə bağlı yeniliklər verir. İdrak / komifit metafora rasionalla irrasional arasında, ağılla qəlb arasında əlaqə yaratır.

Ödabiyat ya madaniyyat tariximizə nəzər salıqda görəmk olar ki, böyük mütəfakkırlarımız, söz və təfakküdümüz asərlərimiz "üstüörəltü" dills yazıqlarına işar edirlər. oxuculara gizli mənaları axtarır tapmağı tövsiyə edirlər. Belə təsvirlər barış şəkildə Nizami Gəncəvinin poemalarında rastlaşıraq. Dahi Nizami metaforalardan böyük ustalıqlı istifadə edər özündürük kontekstində dñi, və insan problemlini bütün poemalarında təqdim edir. Həm qnoseoloji, həm də entoloji müstəvədi. Nizaminin istifadə etdiyi metaforalar riyazi daçiqılıqla an dərin mazmurları – tam yeni idrak səviyyələrə aparır. O özü asərlərinin metaforik dili bərabər oxucusuna isarələr verir.

"Sırlar Xazinası" - "Bu kitabımdan yeni bir şəbəd qurub / Təzə qolibdə yeni bir mücəssəmə yaratdım. // On  
səhər sıfırtı hər neçə adəb övrətdim. / Səhərin sehr pərdasından ona don tikdim. // Dərvişlik və şahlığın mayası ondadır/V/  
ilahının sırları xəzində də omladır." (3, s. 47)

"Xosrov va Sirin" – "Gözün mühadidi bir surət haqqında // Cəsarətlə söz danışmaq rəvə deyil // Sirri ahəstə söyləşən böyükler / Fələx'in sörəfimiz üstünlükli dəvərlər" (4 s. 308).

**"Leyli və Macnun"** - "Bundan qısa, (yaxın) yol yox idi, / Bundan oynaq bəhanə meydani yox idi. // Bu bəhə yüngül, lakin axırdır. // Bələğtılı vətən, diridir. / Bu nadir incini axtararkən, / Ayağım tük qədər belə sürüşmədi. // Mən deyirdim (soruşurdum), könül cavab verirdi. // Qaziyerdim, bulaq su verirdi. // Ağıldan topladığım bütün qazancı, / Ona bəzəmək üçün səfərdim. (5, s. 38)

**"Yeddi Göz"** - "Onun dənəsi encir ləzzəti verir; // İki idə isə badam ləpəsi var. // Surətpərəstlər üçün surət qəşəngdir; // Məzmun sevərlər üçün da möğzi vardır // Bağı bir mücrüdür, içi dür'lə dolu, // Gözəl dolğun ibarələr isə onun açarıdır! // Bu dür'lərin sapi o başın boyununu bəzəyər ki, // Açıları ilə mücrünün qiflini aça bilsin. // Onun nəzəmində nə yaxşı, nəsi yaxşa. // Həmisi rəmz və hikmatın işvadırıdır" (6, s. 290).

"**İsgondarname**" – "Doğru (söz) tapşığım har pordoda/ Sözi zülfümün ucunu burmağa başladım" (7, s. 59). "Söz demek o adıma asan golir ki, / Boş olsa nozrum sözlő doldursun. // Dasdan cəvahir çıxaran kəs/ Sözü çatınılıkla alda edər. / Bu şiv in xəyalatın gürnahkarlığı. / Ürəyimin təlatümünü bəynimə çatdırdı" (s. 435). "Orta əsrlər ədəbiyyatının simvolu olan metaforanın məzmunu mövcud olan ilahiyyat ve təbiətsünsüzləq təsəvvürləri ilə müyyənəldir. Bu terminlər albüm və Allahı dark etməkdən ibarət ünsiyyətdən çox müümün ilkin anlayışlarındır. Nizami kimi bir şair onları buna tam uyğun şəkildə addənlərdir və poetik obrazlara tətbiq edir" (8, s. 95).

Derin idrar sahibleri üçün metaforik ifade yeni-yeni üfüqlər açmaq işində çıxış nöqtəsinə çevirilir. Belə metaforaları yaratmaq üçün insan "sağlam düşüncə saviyəsində anlaşılıla biləcək faklər sahəsini seçir və düşünür ki, digar sahibi, seçdiyi bu sahənin terminləri vasitəsilə anlaya bilərni. Belşliklə, bu başlangıç sahə ilkin analogiya – təməl metafora olur" (9, s. 383). Həyatın metaforası təməl metaforadır. Təməl metafora isə belədir: fiziki aləm – potensial reallığı həqiqi reallığın – ilahi aləmin metaforasıdır. Mühabiməsi çərçivəli olan, yaxud dünyəvi və ruhani təcrübəsi kasadı insan üçün metafora rəngarang obrazdan başqa bir şey deyil və o belə insanın batını dünyayaqlanmış ilə uzlaşır. Ona görə da bəlli faktır ki, metaforanın anlaşılması, interpretasiyası, hər şeydən əvvəl, şəxsi təcrübəye dayaqlanır. "Sakral matının anlaşılmasımda oxucunun getdikcə dərinləşən özünündür prosesi ndan yaranan "dəyişikliklər" vasitəsilə sıgnifikasiyanının (*coxminalığın* – M.A.) yeni, gizli səviyyələrini açır. Belə matların mənası hüdudsuz deyil, o, müsrəkkəb orijinalığını mahlıkdir, lakin orada həqiqət axtaran elmlı insan həqiqəti tapır, cahil isə yalnız boşluğu, heç nəyi görür" (10, s. 23). Yeni, gizli səviyyələrdə həyatı, insanı dərkin yeni üfüqləri açılır, yeni hayatı dəyərlər aydınlanır, insan özünün daha dərin səviyyələrdə kimliyini anlamaga, özünü kəşf etməvə baslavır. Bu səbəbdən "metafora bizim üçün veni reallliəm varanlığında əhəmiyyətli rol oynayır" (11, s. 387). İstər müsici sonatı, istər rəngarəqli, istərsə də söz sonatı nümunəsi olsun, fərzi voxdur, təsvir və obrazların arasında batını məzmun varsa, deməli, müəllif badiiliik örtüyünün altında özünümənən metafizik reallılığı sakral vasıtlarını verir. Məntiqi düsünen azıl orada beləcəldilik, bilmir, cünki "zər dolu xəzinələr" ağıl gözü ilə görülmə bilmez. Eitzuli demmişən: "Innança zəla, zənni gülma ki, aqıl ağıl gözü ilə görər zər dolu xəzinələr".

Dünya, fiziki alâm sonsuz ilahi alâmin nisanasıdır. İncasatın (özürün bütün formalarla ile) sadaka, hâyatı ask etdirmir, orada insanın dolgunluğunu ve özünü dârk volu eks olunur. Əbadi yasär asarlarının hamisində metaforaların tâmil idevâsi, yekun haqqıti beldir - dünya, fiziki alâm üzerinde sonsuz ilahi alâmin gözallılığını eks etdirir. "Göylərdə və verda (Allahın birlîyini sühüb edən) necc-a-neccâ alamâtlar və nisananlarvardı ki, insanlar onların yanından üzlərini cevrib keçərlər (onlara baxıb iibrat almaz, onların haqqıqi manaları haqqında düşünməzler)" (Quran: 12:105). Hâyatın metaforası clâ hâyatın özüdür - ilahi reallığı işarə olan hayatı. Metaforanın hayatı isə nə dərəcədə özündə h e y a t i ifadə edə

hilma sindirim

İstifadə edilmiş ədəbiyyat

- Кульминская С.И. Особенности функционирования метафоры в современном эзотерическом тексте. [grani.agni-age.net](http://grani.agni-age.net)
  - Поль Рикер. Метафорический процесс как познание, воображение и опущение// Теория метафоры. Москва: Прогресс, 1990, с.416-433.
  - Nizami Gançavi. Sırlar kazdırma (Filojoli tarçına). Bakı: Elm, 1981.
  - Nizami Gançavi. Xostov və Şirin (Filojoli tarçına). Bakı: Elm, 1981.
  - Nizami Gançavi. Leyli və Məcmün (Filojoli tarçına). Bakı: Elm, 1981.
  - Nizami Gançavi. Yeddi gözəl (Filojoli tarçına). Bakı: Elm, 1983.
  - Nizami Gançavi. İsgəndərname (Filojoli tarçına). Bakı: Elm, 1983.
  - Бертель А.Е. Пять философских трактатов на тему «Афак ва анфус» (О соотношениях между человеком и вселенной). Москва: Восточная литература, 1970.
  - Эрл Маккормак. Конгнитивная теория метафоры. // Теория метафоры. Москва: Прогресс, 1990, с. 358-386.
  - Бертель А.Е. Психологический комментарий Шаха Ниматуллаха Вали на философскую касыду Насир-и Хусрау // Сад одного цветка. Москва: Наука, 1991, с. 7-30.
  - Лакофф Дж., Льюисон М. Метафоры, которыми мы живем // Теория метафоры. Москва: Прогресс, 1990, с. 387-416.
  - Açar sırlar:* konseptual metafora, varoluşluca olma - tilki - 1.

**Ключевые слова:** концептуальная метафора, творческий акт, поэтический образ, эзотерическое знание  
**Key words:** conceptual metaphor, creative act, poetic image, esoteric knowledge

Xüla

**Atilas**  
Məqalə konseptual metafora və onun müxtəlif səviyyələrə dərki probleminə həsr olunub. Məqalədə göstərilir ki, metafizik hadisələrin dərk olunmasında metaforanın rolü danılmazdır; dünyamı və insani dərka yönəlmış fəlsəfi dünyagörüşü və onun poetik formada ifadəsi mücaərrədiyə yaxınlaşdırıqla metaforaların aktuallığı artır. Məqalədə gedən aparıcı ideya adəbiyyatda və incasının bir çox sahələrində metafora vasitəsilə yeni məna ənginliklərinin açılmasıdır və Nizami Gəncəvinin özünü metaforik dili baradə deyikləridir.

## Метафора жизни, или жизнь метафоры

Резюме

## Резюме

Статья посвящена проблеме концептуальной метафоры и ее понимания на разных уровнях сознания.. В статье говорится о том, что роль метафоры в понимании метафизических явлений неоспорима; метафоры становятся более актуальными по мере того, как философское мировоззрение, направленное на познание мира и человека и его выражение в поэтической форме, приближается к абстракции. Ведущей идеей статьи является открытие посредством метафоры новых смысловых пространств в литературе и многих областях искусства, а также то, что сам Низами Гянджеви говорил о своем метафорическом языке.

## The metaphor of life and the life of metaphor

## **of life and Summary**

### **Summary**

The article is devoted to the problem of conceptual metaphor and its understanding at different levels of consciousness. The article says that the role of metaphor in understanding metaphysical phenomena is undeniable; metaphors become more relevant as the philosophical worldview, aimed at understanding the world and man and its expression in poetic form, approaches abstraction. The leading idea of the article is the discovery through metaphor of new semantic spaces in literature and many areas of art, as well as what Nizami Ganjavi himself said about his metaphorical language.

RƏYCI: dos. L.Ələkbərov: